

Bəbə səhnəsi... Şirinləşən "Qoğal"



Balacaların diqqətini cəlb etmək çətindir - deyirlər. Müasir smartfon və planşetləri barmaq toxunuşu ilə idarə edən, istədiyi çizgi filmini tapıb baxan, böyüklerə bu bilikləri ilə dərs keçməyə hazır olan indiki uşaq-ları təəccübəldirmek həqiqətən sadə deyil. Ona görə bir neçə gündür ki, sosial şəbəkələrdə gördüküm elan-

lar məndə maraq doğursa da, bir az da skeptik yanaşırıdim. Gənc Tamaşaçılar Teatrı bəpbalaca bəbələr üçün "Bəbə səhnəsi" yaradıbmış. Teatr verdiyi elanda qeyd edir ki, bu yeni səhnə əsərindən körpələrlə bərabər, onların anaları da zövq ala bileycklər. Həm də tamaşa lap kiçik yaş qrupları üçün nəzərdə tutulub... Doğrusu, kafedə, yığıncaqda, dost məclislərində müasir anaların uşaqları susdurmaq və başını qatmaq metoduna fikir vərəndə qanım qaralır. Dincəlmək istəyen gənc ana mənşəyi, mənası, ideyası bilinməyən oyun və cizgi filmleinin, video materiallarının bol olduğu telefonu, planeşti verir balasına, vəssalam. Bununla da məsəle bitdi. Ona görə belə çətin və tezadlı vaxtda "Bəbə səhnəsi"nin balalara və onların anallarına necə təsir edəcəyi çox maraqlıdı...

Bir neçə il öncə şəhəri tek-tənha dolaşib sonra uşaq-lar üçün tamaşaaya bilet almağım və balacalara qoşulub yalqızlığımı unutmağım yadına düşür. Mənəcə, hər adamın özü üçün uydurduğu bir nağıla ehtiyacı var. Belkə çağdaş insanın özünə qapanması, məmənuniyyət duyğusunu itirməkdə olması da elə nağılların sıradan çıxması ilə bağlıdır. Yadımdadı, balaca olanda Cırdanın, Göyçək Fatimənin, Məlik Məmmədin nağılini davam etdirirdim öz aləmimdə. Uşaqlığım Naxçıvanda keçib və bu yerlərin sert, cod təbietini rəngləmeye məhz nağıllar aləmim imkan verirdi. Mənə elə gəlirdi ki, Batabat da, Əshabi-Kəhf də, İllandağ da sevimli qəhrəmanlarımın

oyaqlarıdır. Məsələn elə İllandağın adı ilə bağlı bir neçə rəvayət var. Atam deyirdi ki, dağda və ətraf yerlərdə ilan çox olduğuna görə yerli adamlar buranın adını İllandağ qoyublar. Başqa varianta görə, keçmiş zamanlarda İllandağ adlanıb. Dağa bu adı Nuh peyğəmber veribmiş. O, öz gəmisi ile üzərkən qarşısına çıxan bütün dağlara adlar qoyurmuş. Əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi zərbə ilə dağa dəyib və dağ zirvesi ikiyə parçalanıb. Bu səbəbdən dağ Haçadağ adını alıb. Amma niyəse bu izahların heç birini qəbul etmirdim... Mənim öz rəvayətim, öz nağılim vardi. Ola bilməzdi ki, bu dağın arxasında Təpəgöz gizlənməsin... Ola bilməzdi ki, onu ramazan və cəngindən qurtulan igid bir gözəllə birge xoşbəxtliyinə qoşuşmasın. Yəqin zalim Təpəgöz də qəzəbindən elə zərbələ vurub ki, dağ haçalanıb... Gördüyüüm hər yer, hər gözəlliklə bağlı öz nağılimi uyd-



rurdum. İndi yaşımin bu çağında qızlarımı müşahidə edirəm və düşünürəm çağdaş nesildə xoşbəxt sonluğ'a inam mütləq aşilanmalıdır. Nağıl da elə buna görə lazımdı ki, Xeyirin qəlebə çalacağına inansın balalar. Axi yaşa dolduqça onsuz da itirə-itirə gedirik inamlarımızı. Amma uşaqlıq yaddaşımızda hər şeyin yaxşı olacağına ümid, eminlik qalacaqsə, bu, bir ömr fayda verəcək, təsəlli olacaq şübhəsiz. Ona görə Gənc Tamaşaçılar Teatrinin "Bəbə səhnəsi" və balalarımıza lap erkən ya-

şından, özü də belə fərqli formatda nağıl danışmaq və göstərmək ideyası alqışa layiqdir. Mənimcünse maraqlı olan yaradıcı heyətin belə, dediyim kimi qəлиз zaman-da körpəleri necə, hansı üsullarla cəlb edəcəyidir...

Beləliklə, oktyabrın 22-də "Bəbə səhnəsi"ndə ilk tamaşanın premyerası baş tutdu. Xalq nağılı "Qoğal"ın motivləri əsasında hazırlanmış səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadədir. Tamaşada gənc aktrisalar Səbinə Abdullayeva və Hökümə Rehimzadə rol alıblar.

Tamaşa nağıl estetikasında qurulub. Teatrin foyesində sərilmüş xalılar, yumşaq mütəkkələr və şirin oyuncalar ilk dəqiqliklerden sehrlər bir ab-hava yaradır. Bu dəfə şirinləşən və tamam-

başa xarakterdə görünən Qoğalın nağılı başlamazdan önce Elşad və Hökümə Rehimzadələr yumşaq oyuncuların rəqsini nümayiş etdirirlər. Bu, sadə bir kukla tamaşası deyil. Burda oyuncalar uşaqların şəxsi əşyası, dostu, doğması kimi lap yaxındadırlar və onları şənləndirirlər. Sonra elə balaca tamaşaçıların gözü önünde açılan nağıl kitabının üzərində danışan və göstərilən hadisə uşaqlara möcüzəvi təsir edir. Evdə yazmadıqları daş-dıvar qoymayan, dəcəllilikləriyle son damla enerjimizi tü-



kəndirən qızlarına baxdıqca heyrətlənirəm. Sehrlənmiş kimidirlər sanki, nağılı dinişəyirlər, ətraflarındakı uşaqlara qoşulub sevinirlər, aktyorlara sual verir və Qoğala kömək etməyə çalışırlar. Sən demə, mümkünmüs, inidiki nəslə də nağıl danişmaq, onları ayrı bir dalğaya kökləmək olarmış, sadəcə doğru-dügüñ yolunu tapmaq lazımmış. Rejissor Elşad Rəhimzadə tamaşadan öncə müsahibə verərkən elə bunu deyirdi. O, hesab edir ki, sənətlə lap erkən yaşlarında tanışlıq balacaların estetik zövqünün tərbiyə olunmasına çox vacibdir:

“Çərçivə və sərhəd tanımayan teatr səneti, dövrə, zamana uyğun, məkandan asılı olmayaq yaşayib inkişaf etməlidir. Cəmiyyətdə sənət təbliğatını aparmaq üçün tamaşaçıları kiçik yaşlarından teatra cəlb edərək, onların düşüncələrinə təsir vacibdir. Bu niyyətlə, Gənc Tamaşaçılar Teatrında yeni yaranan “Bəbə səhnəsi”ndə balacalar üçün nağıllar və hekayələr əsasında, qədim teatr növlərinin, Kukla, Maska və Maket üslublarının əsasında tamaşalar təqdim etməyimiz faydalı olacaq. Bu layihənin ideya müəllifi teatrın direktoru Naidə xanım İsmayılovadədir. Biz düşünürük ki, gələcəkdə Azərbaycan teatrlarında yeni nəsil tamaşaçı

kütlösünün yaranmasında bu eksperimental tamaşaların rolü böyük olacaq. Müasir texnologiya dövrü olmağının baxmayaraq, canlı ünsiyəti özündə qoruyub saxlayan yegane vasitə teatrı. Rənglərin, nağılların sehri aləminə həm balacaları, həm də onların analarını dəvət edirik”.

Qeyd edim ki, tamaşanın rəssamları Şahin Hüseynli və Pərvanə Məmmədova rəngləri o qədər dəqiq seçmişdilər ki, lap xəyallarında rənglədiyim dünya gözü mün öünü gəldirdi. Tamaşa bitəndən sonra da getmək istəməyən, aktyorlara qoşulub şəkillər çəkdirən, yəni dən oyuncularla təmas arzulayan balacalar - bütün müsahidə etdiklərim sanki elə öz nağılimin davamı idilər. Hətta yumşaq xalının üstündə gəzişmək üçün ayaqqabılarını çıxarıb dəcəllik edən körpələr də diqqətimdən yayınmadılar. Axı mənəvi dünyamız nə qədər zənginləşirəs, o qədər azad və sərbəst oluruq. Və bu gün gördüyüümüz tamaşa, onun elə göz öündə olan təsiri də ballarımızın tərbiyəsində sənətin əhəmiyyətini göstərir... Mən qızlarımın elindən tutub teatrından çıxıram, bir anlıq onların yaşıdı oluram sanki. Ya mən onlar kimi uşaq, ya da onlar mənim kimi böyük, yetkin...